

Uşaqlara qarşı zorakılıq hallarının vaxtında aşkarlanması zərərçəkmişlərdə zorakılıq nəticəsində yaranan ölüm riskinin azalmasına, sağalma dövrünün qısalmasına, uşaq və yeniyetmələrdə xronik xəstəliklərin əmələ gəlməsi ehtimalının azalmasına imkan yaradır. Bu da onlarda əllilik hallarının baş verməsini azaltır. Zorakılığın qurbanı olan uşaqın aşkarlanması müraciət olunan bütün müəssisələrdə aparılmalıdır, o cümlədən kənd və şəhər məktəblərində, tibb müəssisələrində, ixtisaslaşdırılmış uşaq tibb müəssisələrində və regional polis bölmələrində. Tibb işçiləri uşaqlara qarşı kobud davranışın və qayğısızlığın erkən aşkarlanmasında əsas rol oynayırlar. Onlar çox vaxt valideynlərin uşaqla hansı münasibətdə olmalarının yeganə şahidi olurlar.

Uşaqla qarşı zorakılıq halları aşağidakı amillər əsasında şübhə yarada bilər:

- Uşaqın bədənində zədə izləri (qançırılar, açıq yaralar, yeni cızıqlar, yeni çapıcıqlar, yaralar, gəzməkdə çətinliklər, bədənin müxtəlif hissələrində şüşkinliklər, sümükədə çatlar, sinqıqlar).

- Uşaqın şübhəli davranışları (uşaq narahat, məyus, qorxmuş, məktəbə getməyə həvəssiz olur, müntəzəm dərs buraxır, oxumağı istəyi yoxdur, evə getməyə həvəssiz olur, yaşına uyğun olmayan nəzərəçarpan cinsi hərəkətlər edir, həmçinin yaşına uyğun olmayan dərcədə cinsi əlaqə haqqında çox məlumatlı olur, xasiyyətində kəskin dəyişikliklər nəzəre çarpır, bədənidə əmələ gələn yaraların səbəbləri ni izah edə bilmir).

- Uşaqda baxımsızlıq əlamətləri. Baxımsız uşaqlar şəraitə uyğun olmayan nazik, ciriq və çirkli geyimdə ola bilərlər. Onlar baxımsız (saçlara, dirnaqlara, ayaqlara, dəri infeksiyalarına, dəridə bişmələrə, solğunluğa nəzər yetirmək) və pis qoxulu, yəni səliqəsizliyin qəbul edilməz vəziyyətində ola bilərlər. İnkışaf qıymətləndirilmesi ən ağır hallara aid ümumi geriləməni, ya da inkışaf edilməsi üçün böyüklerin diqqətini tələb edən nitq və ünsiyət bacarıqlarının geriləməsini aşkarlaya bilər.

- Uşaqın davranışında dəyişikliklər. Bir çox uşaqlar müayinə səbəbindən həddən artıq həyəcanlı olur, lakin onları sakitləşdiridikdə həkim müayinəsinə razılıq verirlər. Bəziləri əksinə çox passivdirlər, bəlkə ki, onların davranışçı cinsi orqanların müayinəsi zamanı dəyişə bilər, məsələn, onlar həddən artıq qorxu keçirə bilərlər. Bu iki növ davranış cinsi zorakılıq qurbanlarına aid olan haldır.

- Əgər zorakılıq halına şübhə varsa, şübhənin əsaslandırılmış olmasına təsdiq etmək üçün araşdırımlar aparılır. Uşaqın bədənidəki zədələrin müayinəsi zamanı aşağıdakı əlavə faktorlar aşkarlandıqda şübhə əsaslandırılmış hesab olunur:

Uşaqın zorakılığa məruz qalması və ya məruz qalmaqdə davam etməsi barədə öz ifadəsi.

- Zorakılıq halına şahidlilik edən bir insanın ifadəsi;
- Müxtəlif mənbələrdən alınan məlumat;
- Valideynin qeyri-adekvat davranışları;

- zədələnmələrin ağırlıq dərcələri ile valideynin verdiyi izahatlar bir-birinə uyğun gəlmir və ya ziddir. Valideyn daim uşaqın ifadəsinin detallarını dəyişdirir, valideyn uşaqın yaralarına qeyri-adekvat reaksiya verir, o, zədələri həqiqətdə olduğundan daha az ciddiliklə qiymətləndirir və öz şəxsi problemlərinə daha çox diqqət yönəldir zədələrin səbəbəri ümumiyətə izah edilmir zədələnmələrdə uşaqın özünü güñahi olduğunu deyir, tibbi yardım üçün gec müraciət olunur, tibbi personalına qarşı səbəbsiz aqressivlik, uşaqla davranışında emosional dəstəyin və məhəbbətin olmaması.

Ehtimal olunan zorakılığın bəlavasılı olan əlamətləri:

- Travmadan dərhal sonra yox, bir müddət keçidkən sonra həkimə müraciət edilib
 - travma ilə bağlı valideynlərin izahları bir-birinə ziddir və həkimin gördüyü obyektiv şəkildən fərqlənir
 - zədələr coxsayılıdır, onların əmələ gəlmə tarixi müxtəlifdir, spesifik xüsusiyyətləri var (barmaq, əşya izləri)
 - eyni tipli travmalarla müxtəlif müəssisələrə təkrar müraciətlər
 - zorakılığın digər əlamətləri (inkışafdan geri qalma, sanitargiyanik baxımsızlıq, vaxtında müalicəni izah edə bilmir).

- Uşaqın davranışında dəyişikliklər. Bir çox uşaqlar müayinə səbəbindən həddən artıq həyəcanlı olur, lakin onları sakitləşdiridikdə həkim müayinəsinə razılıq verirlər. Bəziləri əksinə çox passivdirlər, bəlkə ki, onların davranışçı cinsi orqanların müayinəsi zamanı dəyişə bilər, məsələn, onlar həddən artıq qorxu keçirə bilərlər. Bu iki növ davranış cinsi zorakılıq qurbanlarına aid olan haldır.

- Əgər zorakılıq halına şübhə varsa, şübhənin əsaslandırılmış olmasına təsdiq etmək üçün araşdırımlar aparılır. Uşaqın bədənidəki zədələrin müayinəsi zamanı aşağıdakı əlavə faktorlar aşkarlandıqda şübhə əsaslandırılmış hesab olunur:

- anamnez
- fiziki müayinənin məlumatları
- rentgen müayinəsinin protokolu
- qanın laxtalanmasının müayinəsi
- rəngli fotosəkillər
- bacı və qardaşların müayinəsinin məlumatları
- rəsmi tibbi rəy

- zərərçəkənin davranışının xüsusiyyətləri
- zərərçəkənin emosional vəziyyəti
- uşaqın inkışafının qiymətləndirməsi

Zorakılığa məruz qalan uşaqların 90%-de müşahidə olunur. Bular qan damarları zədələndikdə qan dəri səthinə və dərialtı toxumala sızında əmələ gelir. Qan-damar sisteminin ciddi xəstəlikləri istisna olmaqla, qansızmanın səbəbi travma olur.

Müxtəlif qançır növləri müşahidə oluna bilər:

- el izləri
- əşya, məsələn, qayış, toqqa, qaytan izləri
- itələmek, atmaq, ilişmək nəticəsində alınmış qançırlar
- uşağı yırgalayaraq küt əşyaya vurmaq
- dişlənmək: insan dişlərinin izləri ellips şəklində qalır, qançırlar xasdır
- naməlum mənşəli izlər
- təpik izləri
- yanlıq izləri (siqaretlə, ütü ilə yandırma)

Hazırda uşaqlara qarşı zorakılığın profilaktikasının üç səviyyəsi müəyyən edilir:

1. İlkən profilaktika: bütün əhalini



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Uşaqlara qarşı zorakılıq halları



edilməmə)

- zədələrin əsasən bayram və ya istirahət günlərindən sonar əmələ gəlməsi

Fiziki zorakılıq qurbanı olan uşaqların vəziyyətinin qiymətləndirilməsi aşağıdakılardır əhatə etməlidir:

- anamnez
- fiziki müayinənin məlumatları
- rentgen müayinəsinin protokolu
- qanın laxtalanmasının müayinəsi
- rəngli fotosəkillər
- bacı və qardaşların müayinəsinin məlumatları
- rəsmi tibbi rəy

Üçünə əlcətan olan müxtəlif xidmətlərin cəlb edilməsi; zorakılıq səbəbə olan amillərin qarşısını alınması

2. İkinci dərəcəli profilaktika: zorakılıq baş verməzdən əvvəl yüksək risk qruplarını və aparılacaq tədbirləri müəyyən edən xüsusi tibbi və sosial xidmətlərin cəlb edilməsi.

3. Üçüncü dərəcəli profilaktika: uşaqlara lazımi qayğı göstərilməyən və ya uşaqlara qarşı zorakılıq faktları məlum olan sosial baxımdan uğurlu olmayan ailələrlə məşğul olacaq xüsusi tibbi və sosial xidmətlərin yaradılması.

Profilaktik strategiyalara aşağı-

dakı tədbirlər aiddir:

İkinci səviyyəde:

- Hamilələr, analar, yeni doğulmuş uşaqlar, azyaşlı uşaqlar və yeniyetmələrə göstərilən yardımın yaxşılaşdırılması

- Arzuolunmayan hamiləliklərin sayının azaldılması

- Hamiləlik zamanı alkoqol və narkotik maddələrin istifadəsinin tam dayandırılması

- Pozitiv analıq və atalığın təbliği

- Ailəye dəstək, tibbi nezarət

- Uşaqlarla kobud rəftar və qayğısızlıq problemi barədə cəmiyyətin məlumatlandırılmasına (kütləvi informasiya vasitələri ilə)

- Aztəminatlı ailələrə dəstək verməyin, ictimai təşkilatlar tərəfindən yardım etməyin mümkünlüyü

- İctimai sehiyyə proqramları

- Məktəb tədbirləri vasitəsi ilə zorakılığa qarşı təbliğat

- Uşaqlarla kobud rəftar və qay-

- Üçüncü səviyyəde:
- Sosial baxımdan uğursuz ailələrin erkən aşkarlanması və eyni-leşdirilməsi

- Təşkilatlararası əməkdaşlıq, o cümlədən zorakılıq baş vermiş ailələrdə zərərçəkənlərə tibbi yardım, məsləhətlişmə, sosial yardım və dəstəyin verilməsi
- Peşəkar tibb bacıları və sosial işçilər tərəfindən kobud rəftarın yüksək ehtimalı olan ailələrdə uşaqlara baş çəkilməsi xidmətlərinin göstərilməsi. Cəmiyyətdə uşaqlara qarşı kobud rəftarın qarşısını aşağdakı yollarla almaq olar:

- Kiçik yaşılı uşaqları təhsilə həzırlayan müxtəlif məktəbələrdə inkişaf proqramları
- Uşaqlara həyat bacarıqlarını öyrəden təlimlər

- Kobud rəftarı yüksək ehtimal edilən qruplardan olan uşaqlara məktəb təhsilini bitirməyə köməyin göstərilməsi

- Alkoqola, narkotik maddələrə əlçatanlığın azaldılması

- Odlu silahlara əlçatanlığın azaldılması.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru